

## **Qəbələ mövlud mərasimlərində musiqi**

**Mürsəliyeva Gültəkin (AMK)**

**Fakültə: Musiqi tarixi və nəzəriyyəsi**

**İxtisas: etnomusiqişünaslıq**

**Kurs: II**

**Elmi rəhbər: AMK-nin professoru, sənətşünaslıq üzrə**

**fəlsəfə doktoru, əməkdar incəsənat xadimi Fəttah**

**Xalıqzadə**

Türk və islam dünyasının müəyyən xalqlarında, o cümlədən Azərbaycanda mövlud mərasimləri özünəməxsus dini oxumalarla müşayiət olunur. Bizim tədqiqatımız Qəbələ rayonunun mövlud mərasimlərinə həsr olunmuşdur. Mövlud ərəbcədə “anadan olmaq”, “doğulmaq” mənasını verir. Geniş mənada isə mövlud - həm islam elçisi Məhəmməd peyğəmbərin (s.a.s) doğum gününə verilən, həm onun doğumunu, həyatı, əxlaqi, möcüzələri haqqında yazılan şərlərə, həm də doğum gününün qeyd olunduğu mərasimlərə verilən ümumi addır. Azərbaycan musiqişünaslığında dini musiqiyə dair elmi işlər meydana gəlsə də (Səadət Seyidova), mövlud mərasimi çox tədqiq olunmamışdır. Bu mövzu Fəttah Xalıqzadənin Şəki mövludlarına həsr etdiyi məqalədə və Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasında Sevinc Qasımovaya tərəfindən yazılın (rəhbər Lalə Hüseynova) diplom işində öz əksini tapmışdır. Mövludun Azərbaycanda əsasən sünnilər arasında kifayət qədər geniş yayılması onun müxtəlif bölgələrdə əhatəli tədqiqini zəruri edir. Bu baxımdan dissertasiya işimiz mövludun bir qədər də geniş araştırılması cəhətdən

şəhəmiyyət kəsb edir. Tədqiqatın məqsədi Qəbələ rayonunda ki mövlud ənənələrini aşdırıb üzə çıxarmağa çalışmaqdır.

Qəbələ mövlud mərasimlərini aşdırımaq üçün iki dəfə ekspedisiyada olduq. Həm mərasimlərdə iştirak etməklə, həm də ifaçı və informantlardan müsahibə almaqla 30-a yaxın musiqi nümunəsi əldə etdik.

Sovet dövrünün ateist ideologiyası dirlə bağlı olan mərasimləri, o cümlədən mövlud mərasimlərini məhdudlaşdırısa da, müstaqillik dövründə sərhədlərin açılması və informasiya texnologiyalarının yayılması nəticəsində türk ilahilərinin oxu üslubu Qəbələ mövlud oxumalarına güclü təsir göstərmişdir. Bu şəraitdə yerli ənənələrin öyrənilməsi və təbliği məsələsu ortaya çıxmışdır. Lakin, nota alduğumuz nümunələrin təhlilindən belə nəticəyə gəlmək olar ki, sadaladığımız təsirlərə baxmayaraq milli oxuma tərzimizin cəhətləri özünü qoruyub saxlayır. Hətta yaşılı ifaçıların oxuduğu nümunələr arxaik özəllikləri ilə diqqəti cəlb edir.

Təbii ki, işimizdə mövludun tarixinə, Azərbaycanda yayılması məsələlərinə də toxunmuşuq. Sahə aşasdırması zamanı mərasimlərin quruluşu (Quran ayələrinin oxunması, dua, Süleyman Çələbinin “Vəsilətün-nəcət”indən hissələr və ilahilər oxunması, sonda ehsan və şərbət paylanması) diqqət mərkəzində olmuş və bu mərasimlərin təhlilinə də yer vermişik.



Azərbaycan milli  
kitabxanası